

## Cahangir Dalğın yaradıcılığında əcdad məsələsi

Zümrüd Mənsimova

Filologiya üzrə fəlsəfə doktoru

AMEA-nın Rəyasət Heyəti, İctimai Elmlər Bölümü. Azərbaycan.

E-mail: zumrudibrahimqizi@gmail.com

**Annotasiya.** Məqalədə Zaqatala aşiq mühitinin yetirməsi olan Aşıq Cahangir Dalğının yaradıcılığında əcdad kultu nümayəndələrinə münasibət məsələsi araşdırılmış və el sənətkarının kimliyi, şəxsiyyəti haqqında bir sıra məqamlara aydınlıq göstərilmişdir. Onun poeziyasında əcdad kultunun transformativ paradigmləri olan Hz. Adəm, Hz. Əliyə, Xidir İlyasa, Qırxlara olan sevgisi tədqiq edilmişdir.

**Açar sözlər:** əcdad, Hz. Adəm, Hz. Əli, Xuda, Aşıq, aşiq sənəti, Cahangir Dalğın

## The issue of ancestry in the creative work of Jahangir Dalgın

Zumrud Mansimova

Doctor of Philosophy in Philology

Scientific secretary of the Presidium of ANAS, Department of Social Sciences. Azerbaijan.

E-mail: zumrudibrahimqizi@gmail.com

**Abstract.** In the article, with the help of Ashug Jahangir Dalgın, who is a supporter of Zagatala's ashug environment, the issue of attitude towards the representatives of the ancestor cult is investigated. Also, a number of issues have been discussed about the identity and personality of the master. His love and respect for Adam, Hazrat Ali, Khidir Ilyas, and the Kirkh, who are the transformative paradigms of the ancestor cult, were studied in his poetry.

**Keywords:** ancestor, Hz.Adam, Hz.Ali, Khuda, Ashug, art of ashug, Jahangir Dalgın

### Giriş / Introduction

Azərbaycan aşiq sənəti milli-mənəvi dəyərləri özündə ehtiva edən xalq sənətidir, xalqımızın milli sərvətidir. Çünkü aşiq poeziyasında ulu əcdadlarımızın nəfəsi, həyat və düşüncə tərzini boy verir. Aşıq sənətinin əsas göstəricisi olan saz, sələflərimizin bizi yadigar qoymaları müqəddəs və milli dəyər kimi nəsillərdən nəsillərə, yaddaşlardan yaddaşlara köçürülmən, önce şifahi

nitqdən ötürürlən qədimliyin, ululuğun, böyükliyün simvoludur.

Xalqımız hemişə öz milli-mənəvi dəyərləri ilə özgə xalqlar içərisində öndə durmuş, özünükü oları özgələşməyə imkan verməmişdir. Özgələşməyən dəyərlərdən biri də məhz aşiq sənətidir. Çünkü el sənətkarları olan aşıqlar ulu əcdadların bizi miras qoymaları sazi və sözü

yaşadırlar. Saz və söz ən ali məqam kimi, həmanımız, bərabərliyi, eləcə də bəşəri dəyərləri, vətənpərvərliyi, azərbaycanlılığının qədimlərdən günümüze gəlib çatan adət-ənənələri və digər milli dəyərləri özündə ehtiva edir. Aşıq sənətinin kökləri şifahi ənənənin dəyərləri nümunələri-

nə əsaslanaraq bu zənginlikdən şirə alır. Ona görə də əbədiyyardır və əsrlərin sınağından uğurla keçərək günümüzə qədər gəlib çatmışdır. Mürsəl Həkimov haqlı olaraq aşıq ədəbiyyatının vətənpərvər, beynəlmiləl, xəlqi olduğunu qeyd etmişdir [3, s.242].

### Əsas hissə / Main Part

Məqalədə Cahangir Dalğının mənsub olduğu mühitin sonət spesifikasi və eləcə də yaradıcılığında ulu əcaddlara onların transformativ paradigmalarına münasibət hansı şəkilde öz əksini tapmışdır və s. kimi suallara cavab tapmağa çalışmışdır.

Əslən Zaqtalanın Bəhmətli kəndindən olan (əvvəlki Verxiyan kəndi) ustad Aşıq Cahangir Dalğın aşiq şeirinin bütün janrlarında yazıb-yaratmışdır. "Cahangir Dalğının məclislərdə bədahətən şeir demək qabiliyəti, mükəmməl ifa tərzi, onu həm el şairi, həm də ustad sənətkar kimi dəyərləndirməyimizə əsas verir" [7, s.82].

Ustad sənətkar 1929-cu ildə Qax rayonunun İlisu kəndində (əvvəller həmin ərazi Beşbulaq xanlığı adlanmışdır) anadan olmuşdur. Aşıq Cahangir Dalğın hələ uşaq yaşılarından düşmeye gəldiyi İlisu mahalindən və ailəsindən ayrı düşmüsdür. Onun atası Əmrullah kişi və bəy nəslindən olan əmları repressiyaya məruz qalırlar. Əslİ İlisu olsa da, 8 yaşından Zaqtalanın Varxiyan kəndindən olan Təmir kişisinin himayəsində böyük Cahangirin əsl adı Müsəibov Qeyşəddin Əmrullah oğlu olub. Təmir kişisinin himayəsinə keçdiyindən sonra soyadı dəyişdirilər, Əhmədov Cahangir Əmrullah oğlu kimi tənənib. Ustadın özündən kiçik, azyaşlı bacı və qardaşı isə Bakıdakı uşaq evinə verilib. Cahangir Dalğın 1981-ci ildə 52 yaşında vəfat etmişdir. Onun beş qızı, iki oğlu var ki, onlardan Əhmədova Şövkət, nəvərləri Mahmudova Sonbahar, Qaziyev Sahib, Cahangir Dalğın ocağının layiqli davamlıları hesab oluna bilər. Cahangir Dalğının qızı Həsənova Gülbahar isə yazar kimi el arasında tanınmaqdadır.

"Əsl el sənətkarını yaşadığı, böyük boyaya-başa çatdığı mühit yetişdirir", - deyirlər. Əgər bir mühitdə zəngin milli mədəniyyətin daşıyıcısı varsa, demək ki, orada ənənə də var. Orada əcaddlarımızın qoyduqları yola hörmət var, elin

ağsaqqalı sayılan ustad sənətkarlara sonsuz dəyər var. Aşıqlar sənətkarlıq estafetində həmişə əcadəd sözünə, əcaddların qoyduqları yola hörmətlə yanaşmış, qədim ənənələri layiqince qorumuş, nəsildən-nəsila ötürməyi bacarmışlar. Belə saz-söz xırıdarlarından olan Aşıq Cahangir Dalğın şeirlərinin birində yazar:

*Bizim ulu babaların  
Xatirəsi qəlbimdədir.  
Onların xoş nəsihəti,  
Hər birisi meylimdədir.* [10]

Aşıq Cahangir Dalğının böyük boyaya-başa çatdığı Varxiyan diyarında tarix boyu söz xırıdarları yetişmiş, saza-söza böyük dəyər verilmişdir. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsində aşıqların böyük xidmətləri olmuşdur. "Əsl el sənətkarı öz zamanasından yüksəkdə durmasa, işığı etrafə yayılmaz", - deyirlər. Folklorşunas alim Məhəmməd Hüseyn Təhmasib "Özü də Şəmsir, sözü də Şəmsir" məqaləsində qeyd edir ki, "Aşıq, doğrudan da, hər zaman öz səsi, sazi, sözü ilə ürkəklərə təsir etməyi bacaran sənətkar olmuşdur. Bu uzaq keçmişdə də belə imiş, dünən də belə idi, bu gün də belədir" [8, s.110].

*Bir mənali sual etdim,  
Cavabında dedi əhdim.  
Xalqa sonsuz məhəbbətim  
Mənim şair könlümdədir.* [1, s.42]

Varxiyan kəndi sıradan bir kənd olmamışdır. Bu diyarда tarix boyu öz soykökü, milli-mənəvi dəyərlərinə ürkədən bağlı olan, onlara zəngin el sənətkarı yetişmişdir. Bu kənd el sənətkarlarımızın sələfi olan ustad Aşıq Məhəmm-

medin kəndidir. Bu diyar ustad Cahangir Dalğının, Aşıq Mədətin, Aşıq Səədədinin məskənidir. Aşıq sənətinin böyük dəyər vermiş olməz bəstəkarımız Üzeyir Hacıbəyov aşıqların birinci qurultayında bu əvəzsiz sənətin daşıyıcıları haqqında demişdir: "Bugünkü aşıqlar aşiq adını bir peşə və ya sənət sahəsi kimi daşıyr, keçmiş aşıqların adını müqəddəs tutur, onların haqqında yaranmış əsərləri yaşıdır və kəndbəkəndən gəzərək, bu sənəti inkişaf etdirirlər. Aşıq sənəti daha xəlqi, daha kütləvidir. O, xalqın əhval-ruhiyəsi ilə yaşayır. Aşıq sənəti xalqın özünün yaradıcılığıdır. Xalq yaradıcılığı isə heç bir texniki, metodiki kömək qəbul etmir. O, öz-özünü xalqın mədəni, iqtisadi-siyasi səviyyəsi ilə bərabər inkişaf edir" [1].

Bu da bir gerçəklilikdir ki, əsl el sənətkarları heç vaxt öz doğru bildikləri yoldan çıxmaz və çətinlik qarşısında aciz qalmazlar. Zaqtala aşıqlarının sələfi hesab olunan Varxiyanlı haqq aşığı Məhəmməd, erməni aşıqları onu ölümə sürüklüyən zaman onların hiyəsini anlaya-anlaya ölümün üstüne dik gedərək, şəyirdlərinə "zəhərlənmiş aşdan mən dadacam, siz dadməyin", - deyərək qadağın qoymuşdur. Aşıqlar özləri haqqın carxısı olmaqla bərabər, həm də sələflərinin yaradıcılıqlarını yaşatmaq qüdratiylə məhə əcadəd kultūrundan transformativ paradigmalarıdır. Bütün aşiq mühitlərində tarixən "babadə-ata", eləcə də ozan-qopuz, aşiq-saz parallelili mövcud olmuşdur. Məsələyə surf Zaqtala aşiq mühiti tərəfindən yanaşdıqda tənbur və saz, tənburçu və aşiq keçidlərini də əlavə etməyi bacarmışdır:

*Ozan-qopuz, tənbur-tənburçu-aşıq-aşıq-saz-  
el şairi*

Digər mühitlərdən fərqli olaraq, tarix boyu bu mühitdə yaşayış-yaradın bir sıra aşıqlar tənbur ifasından sonra saz ifasına keçmişlər. Çünkü bir sənətin, sazin-sözün vurğunu olmadan, sənətə və haqqə aşiq olmadan aşiq, el sənətkarı, haqq aşığı da ola bilməzsən.

Özündən əvvəl yaşamış sələflərinin yaradıcılığını sinədəftər edən, uşaq yaşılarından ailəsini itirən ustad sənətkar Aşıq Cahangir Dalğın özünü qanandan həmişə ailəsinə axtarmış, müxtalif dövlət qurumlarına müraciət etmiş, tapşırılmışça yaşadığı zəmanədən, quruluşdan narazı qalmışdır:

*Nə barış var, nə də dava,  
Nə yurd tapdim, nə də yuva.  
Atam Adəm, anam Həvva,  
Vəlim yollarda, yollarda.* [1, s.59]

Bəzən qoşmalarında əcaddlarımızın Adəm nəslindən olmasını vurğulayırlar, hər zaman Allahu eşiyile irəliləməyi özünə tövsiyə edir. R.T.Erdog'an demişən, eşqə yürüyən yorulmaz. Çünkü itirdiyi böyük bir nəsl-i-kökü tapmaq üçün Cahangir Dalğının buna çox ehtiyacı vardır:

*Biz Adəm nəsliyik, var iradəmiz,  
Dünyaya nur saçır əməllərimiz,  
O qadir Allahdır bizim fəxrimiz,  
Sən onun eşiyilə gəz, cavan bəxtim.* [1, s.97]

Bəzən şeirlərinin misralarında özünü, əslini, nəslini, şəcərəsini tanıdan ustad sənətkar, yaşadığı yeri-yurdu danmir. Əksinə, insanları bu müqəddəs yerləri görüb tanımağa dəvət edir:

*Arıflar arıfin olsun mehmanı,  
Yurdum Varxiyandır, sən də gol tanı.  
Qəlbinə yaz Dalğın verən ünvani,  
Əlimə almışam qələm, ay usta.* [1, s.64]

Aşıq Cahangir Dalğın ulu babalardan bize yadigar qalan saza böyük dəyər vermişdir. Sazi həyatının xoş anlarında olduğu kimi, qomlı, kədərli zamanında da, ağrılarda, təssəllisində da yaşatmayı, dərdlərini bölüşməyi və dilləndirməyi bacarmışdır:

*Cahangirəm, xoş diləklər dilərəm,  
Qayğıma kim yanır, özüm bilarəm,  
Bir gün gələr, əcəl çatıb olərəm,  
Əlimdəki bir sədəfli saz ağlar.* [1, s.67]

Folklorşunas alim E.Məmmədli aşiq sənətinin aid araşdırılmalarında qeyd edir ki, bu sənət formalasdığı dövrən, insan aləmini, onun istek və arzularını, ağrısını, acısını, sevincini, kədərini, sevgi və iztirablarını tərənnüm edir [6, s.10].

Cahangir Dalğın ata-babalarımızın xələflərinə yadigar qoyduqları elə, obaya, müqəddəs məkəni, onun qoynunda qürurla yaşayan insanlara güvənmiş, özünə həmişə arxa-dayaq bilmışdır:

*Axalan ilhamı verən elinə,  
Dalğın, qadağa qoy sırin dilinə.  
Haqqın kitabını alıb elinə  
Götürmə üstündən göz, cavan bəxtim.* [1, s.97]

Özünü haqq aşığı kimi qələmə verən ustad Cahangir Dalğın öz ustəliq dərsini hələ uşaq-kən haqdan allığına işarə edir. Bildiyimiz kimi, aşıqlar özləri 2 qismə bölünür:

- ustada qulluq edən el sənətkarları;
- ustada qulluq etməyən, dərsini haqdan alan haqq aşıqları.

Cahangir Dalğının nəzərində yalnız səlefə hesab etdiyi əcdad törəmələrinin əliyle içirilən bədən sahibi haqq aşığı ola bilər. Yalnız 4 müqəddəs mərhələni – təriqətin, şəriətin, marifətin, həqiqətin mərhələlərindən keçərək haqq aşığı ola bilərsən. Prof. Həsən Kamil Yılmazma görə, "Allah-ha gedən yol insanın içində doğur, könlündə kamillaşır və qalbində haqq ilə qovuşur" [9, s.12].

*Ulu göylər sinəsini gəribidir,  
Ab-atəsi xaxi badə veribdir.  
Ağam mən tifikən veribdir.  
Yüz on dörd kitabın ayəsi məndə.* [1, s.8]

Ustad sənətkarın şeirlərində ürfan əhlini, eləcə də əcdad kultunun nümayəndələrinə sonuz hörmət və ehtiramı vardır. Dini və ürfani dərindən bilən ustad sənətkar müqəddəs şəxslərə aid ali və sakral məqamları da yaxşı anlanıb və onların özlərinə məxsus xüsusiyyətlərinə görə işarələməyi bacarmışdır.

O, yeri gəldikcə, qıfıllamalarında suallarıyla konkret hədəf seçir, dünyanın və təbiətin məcəhül sirləri ilə qarışındakını imtahan edir, dütündürür:

*On iki bina var, on iki bucaq,  
On iki çeşmə var, on iki ocaq,  
On iki bəzirgan, on iki qaçaq,  
Yoldaş olub görüşməyə bildinim?* [1, s.87]

Ustad sənətkar İsləm dinini Peyğəmbər və övlialarını öz fərdi və sakral keyfiyyətlərinə görə dəyərləndirir:

*Cəbrayıll kəlamlı, Əli ürəkli,  
Osman tək peydadi, Musa hikmətli.*

*Məhəmməd galibdir ən səxavətli,  
Yetişə onda ki, ənənə gərək.* [1, s.169]

Ustad sənətkar poeziyasında digər müqəddəs-lərlə yanaşı, Osmanın da adını tez-tez çəkir. Onun nəzərində Qurani-Kərimi çap edən Osman da Əli, Xızır Nəbi qədər pak və müqəddəsdir.

*Hansi gündə Adəm gəldi, sonra Həvvadan  
danış.*

*Kim düşübüdər bu torpağa ərş-i-asimandan  
danış.*

*Ol habibim neçə şeyi bağışladı Adəmə?  
Quranı çap eliyan qadir Osmandan danış.* [10]

Onun bəy nəslindən olan şəcərəsini və özündən başqa 2 bacı və qardaşını tapa bilməməsi böyük narahatlılıq doğurur. Giley onun poeziyasının əsasını təşkil edir. Ustad sənətkarların yaradıcılığına diqqət etsək, Qırxlar piri, Əli və s. obrazlara diqqətimizi çəkir. Əcdad kultu paradiqməsi kontekstində isə biz sənətkarın yaradıcılığında Xuda obrazına təsadüf edirik. Bu obraz islamdan əvvəlki dünayagörüşlə bağlı bir obrazdır. Məlumdur ki, bir çox tədqiqatçıların araşdırılmalarında, eləcə də folklor mətnlərində islamdan önceki dünayagörüşdə tanrılığın (bəzən Götürmə) ilkin əcdad adlandırılalar da olmuşdur) izlərinə təsadüf edilmişdir. Dini dünayagörüşlərə yaxşı bələd olan ustad sənətkar bu obrazları da poeziyasına böyük ustalıqla getirmiştir. Xuda obrazı mifoloji dünayagörüşün süzgəcindən keçib gəlməyinə baxmayaq, şəriətdə Allahı Xuda ismiyle əvəzləmək birmənalişəkildə qəbul edilməzdür:

*Yaranmışa Xalig olan, həm Loğman, Xuda,  
Neçə gündə yeri, göyü elədin, Xuda.  
Ayi, günü, uluduzları səmaya bəxş elədin,  
Torpağa Adəm, Həvvani göndərdin mehmañan,  
Xuda.*

Və yaxud

*Haqlığına səcdə qılır yüz iyirmi dörd min nəbi,  
Məhəmmədə bağlamışan yetmiş iki nayibi.  
Osman yazdı Qurani-Kərimi, Dalğına verdin  
təbin,  
Müxtəsəri, bəşər üçün olubsan azman, Xuda.*

[1, s.288]

"Ustad aşıqların yaradıcılığında əcdad kultu nümayəndəsi hesab olunan müqəddəs Nuhun, Xızır Nəbinin, Əlinin, Qırxlar Pirinin, Musanın, Osmanın paradiqmalarına təsadüf edirik. Mifoloji aspektlərin yanaşıda əcdad kultunun müqəddəs paradiqmaları el sənətkarının yaradıcılığında aşağıdakı formada təzahür olunur:

*Nuh-Xidir Nəbi-Xidir İlyas, Əli-Musa  
Qırı piri-Övliya-Seyid*

Hər müqəddəsinin əcdad semantikasını dərinlən bilən sənətkar hər müqəddəsinin sakral məqamını da özünəməxsus şəkildə aşiq şeiri əslubuna getirə bilməşdir. Aşiq Cahangir Dalğın əcdadlardan bir ənənə kimi yaşayıb günümüze gəlib çatan, Musanın Tur dağında Allahla səhbətində ədəblə verdiyi haqq-salamı çox vacib hesab edir:

*Çox vacibdir demək belə yerde salam-əleyküm,  
Salam əlar varsa, kamal sərdə, salam-əleyküm.  
Yaxşı adət çox vacibdir insan üçün hər zaman,  
Musa Haqqa demişdi Turda salam-əleyküm.*

[1, s.294]

Burada haqq salamin hikməti ilə yanaşı, həm əcdad öyüdüne, nəsihətinə, arzu və diləyinə, qədir bilən mərd, cəsür insanların dərdə uğramamasını istəmir, namərdərdən uzaq olmasına dileyir:

*Hayatımız şən keçinsin, qataq şana-şöhrətə,  
Mərd insanlar düşməsinlər namərdərə  
minnətə.*

*Meyil salın, əzziz dostlar, daim gözəl işrətə,  
Qədir bilən uğramasın dərdə salam-əleyküm.*

[1, s.294]

Ürfan, Tanrıya müraciət edilmiş, əcdad kultunun nümayəndələrinə hörmət və ehtiramla ya-zılmış onlara şeir nümunəsinə təsadüf edirik. Professor Məhərrəm Qasımlı "Ozan – Aşiq sənəti" kitabında aşiq sənətinə böyük dayər vermiş el sənətkarlarının yaradıcılıq gücünü, ilham mənbəyini heç təsadüf olmadığını bildirmiştir. O qeyd etmişdir ki, "Aşığın ilahi aləmlə, haqq dünyası ilə əlaqəsinə, müqəddəs ruhlarla bağlılığına inamın əlamətidir ki, o, fəaliyyət göstərdiyi bütün zamanlar boyu toxunulmaz sayılmışdır. El arasında "Aşiq haqq aşığıdır, ona zaval

yoxdur", – kimi məsələ var ki, bu kimi bir sıra deyimlərin yayılması da, heç şübhəsiz ki, bu səbəbdəndir [5, s.108].

Ya görünməz! Cox hökmün var, yaratadın,  
cahana şükür!

İnsanlıq qərar etdin, Adəmə, Həvvana şükür!  
On dörd dünya qərar tutdu, nazil olan kitabda,  
Məhəmmədə pay göndərdin, otuz cüz Qurana  
şükür. [10]

Cahangir Dalğın hələ uşaq yaşlarında onu himayəyə götürən Təmir kişinin oğlu Süleymandan dini təhsil aldığı üçün dini biliklərə yaxşı yiylənmişdir ki, bu da onun sonrakı yaradıcılığına təsirsiz qalmamışdır.

*Qabil öldürdü Habili, qan götürdü dünyani,  
Həzrət Əli Duldulə atın minib, gazdi hər yanı.  
Qəm dəryasında görüb, seqdilar müsələmani,  
Hər gələn vasi tutduğu, İsmayıll qurbana şükür.*

[1, s.296]

Professor H.İsmayılov qeyd edir ki, "oncə bu ondan irəli gəlir ki, bütün ürfan təriqətləri, təsəvvüf elminin bütün nəzəri əsasları Əli-əleyhissəlamın gizli emlərindən qaynaqlanır" [4, s.298].

Aşıqlar hər haliylə əcdad törəməlidirlər. Onların saza, müdürük sözə sevgisi də məhz buradın qaynaqlanmışdır. Bu sevgi, bu dəyər onların şeirlərinə hopmuş, ruhlarına kök salmışdır:

*Ey xudam, həbibimsən, ilahim, səndən mədəd.  
Gözə gəlməz pərvərdigar, ilahim, səndən mədəd.  
Verdin insaf, verdin iman, göndərdin arşədən  
kitab,*

*Tez aldilar Yusif-Nəsib, İbrahim, səndən mədəd.  
[10]*

Ustad bu divanisində Allah dərgahına yetişmək, onun sevgisini, rəhmini qazanmaq, haqqın, həqiqətin yoluunu tapmaq və tanıtmaq uğrunda keçirdiyi hiss-həyəcanını bölüşməye çalışmışdır. Eyni zamanda ustad aşiq peyğəmbərlərin ilahindən güclədiqlərini, ondan mədəd göründüklerini xatırlatmışdır. Digər bəndlərdə Dalğın müqəddəslərə verilən vəzifələrinə və ilahi gü-

cün dayışılmazlıyına dolayısı ile işsər etmişdir. Fani dünyada malın-mülkin, sevincin, kadərin – hər şeyin Allah tərəfindən göndərdiliyini dərk edən aşiq Allahdan mədəd istayır:

*Musa ilə Həzərət Əli Cəbrayıldan söz açdı,  
Ərzayıldı tapdı yolu can almağa üz aldı,  
Cahangirə nə göstərdin, nə göstərmək istəsən,  
Əzəblərə dözen mənəm, Allahım, səndən mədəd.*  
[10]

Bədahətdən şeir demək, özündən əvvəl yaşa-yib-yaratmış el sənətkarlarının yaradıcılığını si-nədəftər etmək, bəzən Tanrı dərgahından xəber gətirmək, doğru yol göstərməklə müdürüq qoca – ağsaqqal funksiyasını yerinə yetirmək, kəramət sahibi olmaq, əsl el sənətkar dediyimiz haqq aşıqlarının əsas göstəricisidir. Folklorşunas Məhərrəm Qasımlı doğru olaraq vurğulayır ki, bu tip el sənətkarlarının ilham mənbəyi ilahi və müqəddəs aləm olduğu üçün onları heç kəs bağlaya bilmir. Bu qismət sənətkarların üzərində haqq nuru, Tanrı nəzəri dayandığına görə, dün-yadan köçdükdən sonra onların daftn olunduqları yer müqəddəs ocaq sayılır, qabirləri pir kimi ziyyərat edilir [5, s.104]. Cahangir Dalğın şəx-siyətində cəmləşən bir çox xüsusiyyətlər vardır ki, onun haqq aşığı olmasına şübhə yeri qoymur. Məclisində bədahətən şeir deməyi, özündən əvvəlki el sənətkarlarının şeirlərini si-nədəftər etməyi, yaşıtmayı, haqq yolda olmağı, meydanda heç vaxt ilahi sözdən korluq çəkməməyi, eziilməməyi bunları simvolizə edən amillərdür.

Maraqlı haldir ki, dövrünün el sənətkarlarından fərqli olaraq, ustad sənətkarın şeirlərində yaşadıq dövr və zaman da tənqid hədəfinə tutulur. Onun poeziyasında bunun izlərinə çox təsadüf etmək olur. Onun atasının və emilərinin haqsız represiyaya məruz qalması, eləcə də bacı-qardaşından ayrı düşməsi ustadın ağrısını da-ha da dilləndirmişdir. Onun poeziyasında yaşı-dığı sovet rejimini qarşı kəskin nifrət hissi yeri gəldikcə eks olumuşdur. Aile üzvləri üçün bütün Azərbaycanı qarış-qarış gəzən, hər yərə mü-raciət edən ustad sənətkar ailə üzvlərini tapmaq üçün dəstək görmədiyindən, çox məyus olmuş, bu qəmənginlik və kədər onun poeziyasında dərin iz salmışdır:

*Dalğın deyər, mən heyranam, sən tutduğun  
divana,  
Həqiqətdən yaratmışan, hazırlam imtahana.  
Layiq deyil coşqun təbim, belə haqsız dövrana,  
Gərəkdir sabr eləyəm, bundan da yamana, sükür.*  
[1, s.296]

Giley onun yaradıcılığının əsas və başlıca motividir:

*Dalğına nə fərgi var, çünki yoxdur tutarım,  
Mizrab düyüdü barmağımdan, pashı qaldı  
tavarım.  
Məkan mehman eləməsə, dərdi hara aparm?  
Mümkündür ki, ancaq qala xalqa dastanım  
mənim.* [1, s.292]

Sələflərinin yolunu gözləməkdə, ustadların qoymaları ənənələri doğru-düzgün davam et-dirməkdə, onların miras qoymaları yolu yaştamaqdə və qorumaqdə, elədən gələn el sənətkar həmisi vəfali və sadıq olmuşdur:

*Məclisin əvvəlində deyərəm divanı mən,  
On doqquzda əcəb seqdim yaxşını, yamanı mən.  
Göz yetirdim, nəzər saldım həddini aşanlara,  
Aşıqların çoxlarına tutmuşam divanı mən.* [10].

Bildiyimiz kimi, ustad aşıqlar meydana daxil olanda ustadnamə ilə başlayıb divani də davam edib, mühəmməslə sona vururlar. Cahangir Dalğın konkret bir ustadə qulluq etməsə də, o özünü haqdan gələn haqq aşığı adlandırmışdır. Konkret ustadə qulluq etmədən də bu ənənələri yaxşı bilirdi. Onun yaradıcılığında əcdad kultu nümayəndələrinin transformativ paradiqmaları hesab edilən müqəddəslər, onların tutduqları yola, Tanrı qarışındakı gizlin məqamlara xüsusi önmə verilmişdir. Ustad sənətkarın “Mən” adlı divanında Tanrı dərgahına xoş niyyət-la ayaq baslığı vacib hesab edir. Xəbis olan kəşlərdən ayrılmış yalnız Tanrı sevgisini qazanmaq fikri, düşüncəsi ilə dünyadan şərindən qaçıb ömrünü tamamən ona həsr etdiyi vurğulanır:

*Tutmuşam ərşin qulpundan, fikrim yana  
ayrılmaz,  
Xəbislərin xanasından kənar məna ayrılmaz.*

*Cismin olsa od içində, heç bir yana ayrılmaz,  
Mötəbər Qırxlar pirinin olmuşam mehmanı  
mən.* [10]

Doğru sözdür ki, aşiq yaradıcılığı elədə şira çekir. Heç də tasadüfü deyil ki, el arasında gə-zən “Dərbənddə qırxlar, Şirvanda şıxlər köməyin olsun” duasında da “qırxlar” obrazı xalq arasında formalılmış ifadədir. Burada sakral və mifoloji məqamda “Qırxlar” əcdad kultunun transformativ tərəməsidir. Sovet dönməndə Azərbaycan xalqının milli mənşəbiyyətində ay-ri salmaq üçün milli olan hər nə vardısa, unutdurmağa çalışırdılar. Necə ki, təzə gün bayramı olan Novruzun geniş məkanda keçirilməsinə qadağın qoyulmuşdu, eləcə də səz-söz adamları-na bəzi müqəddəs dəyərlərdən yazağma müəyyəyən qadağalar vardı. Bütün bunlara baxmaya-raq, ustad sənətkara özünü ifadə etmek üçün hər zaman, hər məkanda sərbəst meydan var idi. Çünki ailəsini, nəslini itirmiş ustadın başqa itirmək qorxusu yox idi. O, bütün şeirlərini bə-dahətən deyirmiş. Sovet rejimindən narazi qalan sənətkarın məclislerdə bədahətən dediyi şe-irler, yaşadıq rejimi tənqid etməyi məhz çoxla-rına xoş gelmir, bu səbəbdən dəfələrlə zindan həyatına məhkum olunmuşdur.

Füzuli Bayat “Aşıq poeziyasında Kərbəla mövzusu” adlı məqaləsində qeyd edir ki, unu-dulmağa, unutdurulmağa çalışılsı da, məzha-bindən asılı olmayaq, Anadolu, Azərbaycan, Türkmen, Özbək aşıqlarının baxışları Şah-Mərdan Hz.Əli kultu baxımından işlənmiş və bu, aşiq sənətinin aparıcı mövzusu olmuşdur (Azərbaycanda sovetləşməyə qədər) [2, s.6]. Bütün maneələrə baxmayaq, ustad sənətkar öz sözünü şeirin, sözün, sənətin dililə ifadə et-

məkdən çıxınmamışdır. Ustad sənətkar atdığı hər addımda könlünü yalnız haqqə bağladığı, yalnız haqqə olan güvenini, sadiqliyini, etibarını və yalnız ona siğndığını işaret edir:

*Dalğın deyər, şair olan gəlib çıxın qabağa,  
On sözüma bir söz desə, bir qoç desin sadağa.  
Mənə nə edə biləcək nayib, koxa, bas ağa,  
Sıdqim Haqqə bağlılaşışam, edirəm gümanı*  
mən. [10]

Ustad sənətkarın poeziyası Tanrıının işığı ilə yazılmış, müqaddəslərin xeyir-duası ilə süzüllən-gələn pak, səmimi və mükəmməl bir poeziyadır. Onun yaradıcılığı eynən ustadın xarakterində olduğu kimi, düzgünlüyü, dürüstlüyü, kim-sonın qarşısında əyilməməyi sevir. O, əksər şe-irlerinin sonunda oxucusunu düşündürmək üçün bir istiqamət verir.

*Hakimə əyilməz, başım nə dina,  
Köksüm ki, hərarət borc verin günə.  
Üç seydən masafə bildim əfsanə  
Haqqə aşığı olanlar söyləyəcəklər.* [10]

Ustad sənətkar ulu babalarımızın yaddaşın-dan süzüllüb gələn bir müqəddəs yol təniyir ki, bu yol haqqın yolu dır, onun bütün yaradıcılığının hakimdir. Haqq yolunda və haqqın tərəfində olmaq sələflərinin qoymaları mübarək ənənələri yaşatmaq onun yaradıcılığının əsas xəttini təşkil edir.

*Kimi deyim qəlbə çıxıb qaradan,  
İsgəndər, Süleyman kam aldı hardan  
Məzlmə bəndələrə, taclı şahlardan  
Al əlindən cah-cələli yarı bölgə.* [10]

### Nəticə / Conclusion

Fikrimizcə, az, lakin mənalı və keşməkeşli ömrü yaşayan Aşıq Cahangir Dalğın Tanrıının ona bəxş etdiyi ömrü heç də boşuna yaşamadı.

Onun yazıb-yaratduğu inciləri hələ bundan sonra da böyük tədqiqatların əsas predmeti olacaqdır.

### Ədəbiyyat / References

1. Cahangir Dalğın. Dalğına tor quran dünya. Bakı: Apostrof, 2021.
2. Füzuli Bayat. Aşıq poeziyasında Kərbəla mövzusu. “525-ci qəzet”, 13 avqust 2022-ci il.
3. Hökimov Mürsəl. Aşıq sənətinin poetikası. Bakı: Səda, 2004.

4. İsmayılov H. Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri. Bakı: Elm, 2002.
5. Qasimlı Məhərrəm. Ozan-aşıq sənəti. Bakı: Uğur, 2011.
6. Məmmədli Elxan. Təcnis sənətkarlığı. Bakı: Nafta-press, 1998.
7. Mənsimova Zümrüd. Zaqatala aşıq mühiti. Bakı, 2014.
8. Təhmasib Məmmədhüseyn. Məqalələr. Bakı: Elm, 2005.
9. Yılmaz Hasan Kamil. Mövlana düşüncəsində insanın dəyəri. Könüllərdən könüllər. Mövlana. Bakı: Xəzər, 2007.
10. <http://goyce.az/news.php?id=58>.

## Проблема происхождения в творчестве Джахангира Далгына

Зумруд Мансимова

Доктор философии по филологии

Ученый секретарь Президиума НАНА, Отдел общественных наук. Азербайджан.

E-mail: zumrudibrahimqizi@gmail.com

**Резюме.** В статье рассматривается отношение к представителям культа предков в творчестве Ашуга Джахангира Далгына, одного из воспитанников Загатальской ашугской литературной среды. Также обсуждался ряд вопросов о личности мастера. Его любовь и уважение к Адаму, Хазрату Али, Хидир Ильясу и Сороковым, которые являются трансформирующими парадигмами культа предков, были изучены в его поэзии.

**Ключевые слова:** предок, Адам, пророк Али, Худа, ашуг, ашугское искусство, Джахангир Далгын